



**AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ**



**AZƏRBAYCAN MİLLİ
KONSERVATORİYASI**

Məlumat məktubu

Hörmətli həmkarlar!

Azərbaycan Milli Konservatoriyası sizi “Qloballaşan dünyada musiqi ənənələri” adlı II beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edir.

Konfrans 2020-ci ilin 28-30 oktyabr tarixində AMK-da keçiriləcək. Konfransda iştirak etmək üçün incəsənət, mədəniyyət, musiqi, pedaqoji və humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin müəllimləri, doktorant və dissertantları dəvət edilir. Qiyabi iştirak da mümkündür.

Konfransda Azərbaycan, türk, rus, ingilis dillərindən hər hansı birində məqalə ilə iştirak etmək olar.

“Qloballaşan dünyada musiqi ənənələri”

II Beynəlxalq elmi konfrans

Mövzu istiqamətləri:

1. Musiqi ənənələrinin qoruyucu mexanizmləri və funksional sistemlər
2. Etnoorqanologiya və etnik musiqi ifaçılığı
3. Etnomusiqişünaslıqda müasir tədqiqat yanaşmaları
4. Müasir ictimai-mədəni məkanda ənənəvi musiqinin təzahürləri
5. Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarının yenilənmə potensialı və multikultural mahiyyəti

İŞTİRAKÇI ÜÇÜN ŞƏRTLƏR:

Konfransda aşağıdakı formalarda iştirak etmək mümkündür: bir və ya bir neçə seksiya çərçivəsində məruzə etməklə (reqlament 15 dəqiqə), yaxud məruzə etmədən qiyabi iştirak. İştirak etmək istəyənlər konfransda iştirak etmək üçün ərizə verməli, yaxud konfransın elektron ünvanına məktub göndərməli, çıxışın mövzunu bildirməli və materialları 2020-ci ilin iyunun 30-na qədər çatdırmalıdır. Məqalə həmmüəllifliklə yazılıbsa ərizə bir nəfərin adından verilir və poçt üzrə çatdırılmada məsuliyyət həmin şəxsin üzərinə düşür. Həmmüəlliflərin maksimal sayı üç nəfərdir.

Konfransın yekunu olaraq materialların dərc edilməsi nəzərdə tutulub. Dərc edilmə haqqı hər müəllifə 40 manatdan hesablanır. Həmmüəlliflərdən əlavə pul götürülmür. Konfransda iştirakçıların qalmaq, məzuniyyət və yol xərcini göndərən tərəf çəkir.

Konfrans materiallarını konfransın açılışına qədər dərc etmək və beynəlxalq standartlaşma nömrəsi ISBN almaq nəzərdə tutulub. Təşkilat komitəsinin tələblərə uyğun gəlməyən məqalələr qəbul etməmək hüququ var. Konfrans barədə bütün məlumat, eləcə də dərc edilmiş konfrans materialları “Konservatoriya” elmi jurnalının saytında yerləşdiriləcək: http://konservatoriya.az/?page_id=4923

Konfrans çərçivəsində Əbdülqadir Marağayinin irsini öyrənmək məqsədilə işçi sessiyasının keçirilməsi də planlaşdırılır. Konfransda ustad dərsləri, yeni dərgi və kitabların, audio-video məhsullarının təqdimatı da nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün materialları təşkilat komitəsinin aşağıdakı elektron ünvanlarına göndərmək lazımdır:

Email: Azerbaijan National Conservatoire amk-azmilcon@rambler.ru,

Aşağıdakı materiallar tələb olunur:

- Konfrans iştirakçısının ərizə forması. (Fayl Soyadı.Ərizə kimi adlandırılır)
- Dərc ediləcək məqalə (Fayl Soyadı.Məqalə kimi adlandırılır)
- Təşkilati xərcləri ödəməyi təsdiq edən qəbzın surəti

Elektron məktubun mövzu qrafasında “_____ (soyad) tərəfindən konfrans üçün” qeydi olmalıdır. (Məsələn: Əliyev konfrans üçün)

Azərbaycandan olan iştirakçılar materialları şəxsən AMK-nın binasına, 312-ci kabinetə gətirə bilərlər.

Ərizə

Soyad, ad, atanın adı (tam) _____
Elmi dərəcə, elmi rütbə _____
Vəzifə _____
İş yeri (təhsil yeri) _____
Çıxışın mövzusu _____
Konfransın seksiyası _____
İştirakın forması (əyani, yoxsa qiyabi) _____
Əlaqə nömrələri (mütləq) _____
Poçt indeksi, ünvan _____
E-mail _____

Materialların tərtibat qaydaları:

Məqalənin həcmi 7 səhifəyə qədər.

Mətn: format – Microsoft Word, şrift Times New Roman, ölçü 12, interval 1; mətn səhifənin eninə bərabərləşdirilir, səhifənin kənarları hər tərəfə 2 sm, abzas 1.25, mətndə sözləri sətirdən sətərə keçirmədən və səhifələri nömrələmədən.

Xülasə və açar sözlər (məqalənin əsas dilindən əlavə daha 2 dildə) mütləqdir. Şrift adi, ölçü 10, sətirarası interval 1, mətn səhifənin eninə bərabərləşdirilir. Xülasə 500 kompüter işarəsinə qədər olub mövzunun əsas xasiyyətnaməsini verməli, işin məqsədi və nəticələrini əks etdirməlidir. Xülasə, açar sözlər, əlaqə üçün informasiya sözlərini kursivlə fərqləndirmək lazımdır.

Ədəbiyyata istinadlar kvadrat mötərizədə verilir [1, s.182]. Məqalədəki bütün istinadlar ilkin mənbəyə əsaslanmalıdır.

Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə (şrift 10, sətirarası interval 1) sıralanır. Siyahı 10 müəllifdən artıq olmasın. Ədəbiyyat siyahısına yalnız məqalədə rast gələn sitata uyğun mənbələr salınmalıdır.

Xarici dillərdə sözlər, folklor mətnlərindən fraqmentlər orijinalın dilində verilsə kursivlə fərqləndirilir.

Not nümunələri məqalədə mətnin içində sıra ilə nömrələnməli və adlandırılmalıdır.

Materialların strukturu

1. Müəllif barədə məlumat.

Soyad, ad, atanın adı tam göstərilir. Elmi dərəcə, iş yeri, vəzifə, email yuxarı sağ küncdə yazılır.

2. Məqalənin adı səhifənin ortasında **BÖYÜK HƏRFLƏRLƏ** (şrift 12, Ctrl+B) verilir.

3. Bir sətir buraxıb məqalənin yazıldığı dildə xülasə kursivlə verilir.

4. 1 intervaldan sonra açar sözlər kursivlə yazılır.

5. Bir sətir buraxıb böyük hərflərlə məqalənin adı rusca (şrift 12, Ctrl+B) yazılır. Ondən aşağıdakı sətirdə sağ küncdə müəllifin soyadı və inisialları yazılır. Onun altında təmsil etdiyi ölkə və şəhər göstərilir. Bir sətir buraxdıqdan sonra rus dilində xülasənin mətni, onun altında isə açar sözləri rusca yerləşdirilir.

6. Daha sonra rus dilinin nümunəsində eynən həmin mətn ingilis dilində yazılmalıdır: məqalənin adı, müəllifin soyadı, ölkə, şəhər, xülasə və açar sözlər. Əgər məqalə Azərbaycan dilindədirsə, xülasələr rus və ingiliscə olmalıdır. Məqalə rusca olarsa xülasələr Azərbaycan və ingiliscə olmalıdır.

7. Bir sətir buraxıb məqalənin əsas mətnini yerləşdirmək lazımdır.

8. Məqalənin sonunda ədəbiyyat siyahısı verilir.

Məqalələr 2020-ci il iyunun 30-na kimi qəbul edilir.

Əlaqə üçün məlumat:

Ünvan: Azərbaycan, Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 7

Telefon: (012) 539 71 26 (Lalə Hüseynova, elmi işlər üzrə prorektor)

Koordinatorlar: Cahangir Səlimxanov (AMK-nın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri) Email: jseimkhanov@gmail.com

Fidan Ağayeva (AMK-nın Beynəlxalq Əlaqələr Departamentinin inspektoru) Email: agayeva.fidan93@gmail.com